

18-Cİ BAKI YAPON DİLİ NATIQLIK MÜSABİQƏSİNƏ QEYDİYYAT

Hörmətli yapon dilini öyrənən və yapon dili biliyini nümayiş etdirmək istəyən tələbə və şagirdlər!

Bakı Dövlət Universiteti və Yaponiya səfirliyinin birgə təşkilatçılığı və Azərbaycanda fəaliyyət göstərən bir sıra yapon şirkətlərinin dəstəyi ilə **18-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi** keçiriləcəkdir. Müsabiqədə yapon dili bacarıqlarını nümayiş etdirmək istəyən tələbə və şagirdlər iştirak edə bilərlər. Yaponiya səfirliyi olaraq natiqlik müsabiqəsinə iştirak üçün aşağıdakı qaydalarda **qeydiyyat** həyata keçiririk:

<18-ci Bakı Yapon Dili Natiqlik Müsabiqəsi haqqında>

Tarix: 28 sentyabr, 2019-cu il (şənbə)

Məkan: Bakı Dövlət Universiteti (dəqiq məkan daha sonra bildiriləcəkdir)

Təşkilatçılar: Bakı Dövlət Universiteti, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi

İştirakçı kateqoriyaları: (1) *Tələbələr*; (2) *Məktəblilər*

İştirakçı üçün kriteriyalar:

TƏLƏBƏLƏR:

- (1) Azərbaycan universitetlərində təhsil alan TƏLƏBƏLƏR
- (2) Bu yarışmada qalib olduğu təqdirdə 2019-cu il 26 oktyabr tarixində keçiriləcək Moskva Beynəlxalq Yapon Dili Natiqlik müsabiqəsində iştirak edə biləcək şəxslər

MƏKTƏBLİLƏR:

- (1) Hal-hazırda məktəbli olan və yapon dilini bilən şəxslər

İştirakçı sayı:

(1) **Tələbələr- 15 nəfər** (*Bakı Dövlət Universitetinin yapon dili ixtisası tələbələri- 6 nəfər; Azərbaycan Dillər Universitetinin yapon dili ixtisası tələbələri- 6 nəfər; BDU və ADU daxil olmaqla, digər universitetlərdə digər ixtisaslar üzrə təhsil alan tələbələr: 3 nəfər*)

(2) **Məktəblilər- maksimum 5 nəfər**

İştirak üçün Qeydiyyat üsulu:

1. Tələbələr

- (1) *Bakı Dövlət Universitetinin yapon dili ixtisası üzrə təhsil alan tələbələr-* qeydiyyat üçün öz yapon dili müəllimlərinə müraciət edə bilərlər (Ellada müəllimə)
- (2) *Azərbaycan Dillər Universitetinin yapon dili ixtisası üzrə təhsil alan tələbələr-* qeydiyyat üçün öz yapon dili müəllimlərinə müraciət edə bilərlər (Xanım müəlimə)
- (3) *BDU və ADU daxil olmaqla, digər universitetlərdə digər ixtisaslar üzrə (yapon dili ixtisası olmayan) təhsil alan və yapon dilini bilən (fərdi şəkildə öyrənən) tələbələr- **Yaponiya səfirliyinə***

2. Məktəblilər -Yaponiya səfirliyinə

✳ Səfirliyə (3) Digər ixtisaslar üzrə müraciətçilərin sayı 3 nəfərdən çox olarsa, səfirlikdə ilkin seçim keçiriləcək və yalnız 3 nəfər iştirakçı seçiləcəkdir. Eyni zamanda, məktəbli kateqoriyası üzrə müraciət edən şəxslərin sayı 5 nəfərdən çox olarsa, səfirlik ilkin seçim edərək, 5 nəfər iştirakçı seçəcəkdir.

Qeydiyyat üçün lazım olan məlumat:

İştirak etmək istəyənlərdən aşağıdakı məlumatları **6 avqust, 2019-cu il (çərşənbə axşamı) tarixinədək** Yaponiya səfirliyinin (culture-info@bk.mofa.go.jp) mail ünvanına göndərməkləri xahiş olunur:

< Tələbələr > (ADU və BDU-nun yapon dili ixtisası tələbələrini çıxmaq şərtiylə)

- ① **Ad və familiyanız** (yapon və azərbaycan dillərində)
- ② **Təhsil aldığınız universitet** (yapon və ya azərbaycan dilində)
- ③ **Fakültəninizi adı** (yapon və ya azərbaycan dilində)
- ④ **Neçənci kurs tələbəsi olmağınız** (2019-cu il 28 sentyabr tarixində neçənci kurs olacağınızı qeyd etməyiniz gərəkdir)
- ⑤ **İnşa mövzunuzun adı** (yapon və azərbaycan dillərində) Mütləq şəkildə hər iki dildə göndərməyinizi xahiş edirik.
- ⑥ **İnşa mətni** (yapon və azərbaycan dillərində) Mütləq şəkildə hər iki dildə göndərilməlidir.

< Məktəblilər >

- ① **Ad və familiyanız** (yapon və azərbaycan dillərində)
- ② **Təhsil aldığınız məktəb** (yapon və ya azərbaycan dilində)
- ③ **Neçənci sinif şagirdi olmağınız** (2019-cu il 28 sentyabr tarixində neçənci sinif olacağınızı qeyd etməyiniz gərəkdir)
- ④ **İnşa mövzunuzun adı** (yapon və azərbaycan dillərində) Mütləq şəkildə hər iki dildə göndərməyinizi xahiş edirik.
- ⑤ **İnşa mətni** (yapon və azərbaycan dillərində) Mütləq şəkildə hər iki dildə göndərilməlidir.

Yarışmada mükafatlandırılma (yalnız TƏLƏBƏ kateqoriyası üzrə)

İştirak Diplomu- bütün iştirakçılara

1~5-ci yer sahibləri üçün DİPLOM və hədiyyələr- 5 nəfər

“Münsiflərin Xüsusi Mükafatı” – 1 nəfər (ilk beşliyə düşə bilməyən şəxs)

1-ci yerin sahibi: 2019-cu il 26 oktyabr tarixində keçiriləcək **Moskva Beynəlxalq Yapon Dili Natiqlik Müsabiqəsində** Azərbaycanı təmsil edəcəkdir. Əgər 1-ci yer sahibi hər hansısa bir səbəbdən iştirak edə bilməzsə, Moskvadakı yarışmaya növbəti yeri (2-ci yeri) tutmuş şəxs gedəcəkdir.

İnşa və qiymətləndirilmə ilə bağlı qaydalar

- **Nitq üçün ayrılan zaman:** 5 dəq. (inşa mətnlərinizi 5 dəqiqəlik nitq üçün tərtib etməyinizi gərəkdir.
- **İnşa mövzusu:** sərbəstdir. Nitq zamanı jestlərdən, poster, şəkil və ya digər vizual yardımçı vasitələrdən istifadə edə bilərsiniz. Lakin, musiqi və ya videonun nümayiş olunmasına icazə yoxdur.
- Hər bir şəxsə nitqini bitirdikdən sonra inşa mövzusu ilə bağlı **2 sual** veriləcək. Sualların cavablandırılması da qiymətləndirmə prosesinə təsir edəcəkdir.
- **Nitqin qiymətləndirilmə kriteriyaları:** inşa mətninin məzmunu, tələffüz, nitqi ifadə etmək bacarığı və sual-cavab hissəsində göstərdiyi nəticə

※ Müsəbiqənin gedişatı haqqında daha ətraflı məlumat yalnız müraciət edən şəxslərə və iştirakçılara fərdi şəkildə bildiriləcəkdir.